

# Rəsul Rzanın

## Ədəbi dostları və dərsləri

(Əvvəli ötən saylarımızda)

Poeziyada yeni zamana uyğunlaşış, əvvəlki qorxu və təqiblər ətalətindən qurtulub, uğurla yaradıcılığını davam etdirməyə nail olan ustاد və təcrübəli sənətkarlar-dan biri və bəlkə də birinicisi məhz Rəsul Rza idi.

Rəsul Rza təkrarsız vətəndaşlıq cürəti və poetik cəsarət nümayiş etdirib, ideoloji-siyasi buxovlardan imtina edib öz sənətkar sərbəstliyini yaradan və ömrünün sonuna qədər qorumağı bacaran klassiklərimizdən biridir. Altıñıncılar isə yeni içtimai-siyasi reallığın və mühitin övladları idı. Onların əksəriyyəti 30-cu illərdə dünyaya gəlmış və məhz 50-ci illərin ortalarında - mülayimləşmə dövrünün başlanğıcında bədii fəaliyyətə başlamışdır. Sözün əsl mənasında təzə nəsil - formalaşmaqdə olan dövrün yeni sakınları idı. Başqa sözlə, altıñıncılar dan yeri ağarmaqdə olan bir zamanın doğma övladları kimi ədəbi prosesin ab-havasını və istiqamətini müəyyenləşdirirdilər.

Rəsul Rza isə bir insan və sənətkar kimi həmin illərdə yenidən doğulmuşdu! Ustad və şagirdlər arasında bu cür və budərəcədə inkaredilməz və dəmir məntiqə əsaslanan bir mənəvi yaxınlıq və qohumluq yaranmışdı. Bu birlüyü, təqvimini və tarixi zaman fərqlərini bir kənara qoysaq, tam və bütöv, təbii nəsildəşliq, ədəbi yaşıdlıq kimi də dəyerləndirmək olar. Rəsul Rza və Ə.Kərim, M.Araz, X.R.Ulutürk, F.Sadiq, F.Qoca, Ə.Salahzadə, V.Səmədoğlu və başqaları arasındakı qarşılıqlı münasibətləri, saf və səmimi inam, güvənc, qürur duyğularını bugünkü ədəbi nəsillər heyrətamız bir həssaslıqla dərk etməkdədir-lər. Bu - nəsillər arasındaki mənəvi əlaqələri, sabiq sovet dövründəki yaradıcılıq prosesinin və psixologiyasının məhiyyətini, xarakterini və özəl xüsusiyyətlərini öyrənmək nöqtəyi-nəzərindən də əhemmliyətlidir.

Yuxarıda qeyd etdiyimiz bu geniş həcmli fəsildə tətbiq edilən tədqiqat və təhlil üsulları bəresində də bir neçə söz demek istəyirik. Bu monoqrafik tədqiqatın yazılıması prosesində, təbii ki, ustad R.Rzanın əsərləri, xüsusen, məqalələri əsas istinad nöqtəsi rolunu oynayıb. Ustad sənətkarın "Ümid və arzular", "Şair Əli Kərim", "Yolun çətinliyi səni qorxutmasın!", "Duyğuların izi ilə", "Fikrət Qoca haqqında", "Şair təcrübəsi", "Geniş yollara çıx!", "Uğur olsun, Abbas", "Qoy bu barədə onların öz şeirləri danışın", "İki yeni ad", "Tənışlıq", "Şairlik - ciddi sənətdir", "İki şair haqqında", "Qayğı sözü və qayğı özü", "Gənclər", "İstedad + Zəhmət + Dözüm", "Ümid verən gənclərimiz", "Ramiz Rövşən" və s. diqqəti özünə cəlb edən sə-

lövhələrə malik ədəbi qeyd və düşüncələri müasir dövrümüzdə də öz ədəbi dəyərini hifz etməkdədir. Ə.Kərim, F.Sadiq, M.Araz, B.Vahabzadə, V.Nəsib, V.Səmədoğlu, F.Qoca, hətta o dövrədə şeirləri ilə mətbuatda tez-tez çıxış edən tənmiş ədəbiyyatşunas alim, filologiya elmləri doktoru, prof. Ş.Salmanov və başqaları bare-sindəki ustad şairin düşüncələri, onun irad və istəkləri kitabda ətraflı təhlil olunur. Müəllif bu məqaleləri sadəcə olaraq təhlil etməklə kifayətlənmir, həm də Rəsul Rzanın öz ədəbi çıxışları ilə hansı məqsədləri qarşısına qoymuşunu və edə-



biyyatımızın hansı mənafə və dəyərlərini müdafiə etmək istədiyini həssaslıqla açır və onların önemini vurğulayır. R.Rzanın poetik gəncliyin bədii axtarışlarında "yeni şeir" təməyülünə üstünlük verdiyi məlumudur. "Yeni şeir" deyəndə böyük şairin nələri nəzerdə tutduğu və hansı estetik keyfiyyətləri müdafiə etdiyi bərsində düşünmək də faydalıdır.

Əsl və təbii poetik istedadın müdafiəcisi olan Rəsul Rza ilk növbədə həyata təzə və bənzərsiz yanaşmaya üstünlük verirdi. Onun bu münasibətlə "Ümid və arzular" (1963) adlanan məqaləsində qeyd etdiyərək çoxlarının yadındadır; müəllif ayrıca vurğulayır ki, insana və təbiətə həsr edilmiş şeirlər öz obyektləri haqqında nəsə yeni bir söz deməyi bacarmalıdır; yeni ağaç, dağ, çay, çiçək, yol, cığır, yağış, meşə, çəmənzar və s. haqqında bildiklərimizə nəsə əlavə etməlidir... Şeir insanı mənəvi və estetik cəhətdən zənginləşdirməlidir. İkinci mühüm tələb isə insan və içtimai gerçəklilik haqqında əsl həqiqəti söyləməkdən ibarət idi.

Həqiqətə sədaqət yeni şeir qarşısında qoyulan və gözənlənilən əsas tələblərdən biri idi. Zamanın dehşətli yalanlarına uymamaq və aldənmamaq, yeni Aleksandr Soljenitsin demişkən, yalana şahidlik etməmək yeni poetik nəslin həyat və yaradıcılıq yolunu, gələcəyini və taleyini müəyyənləşdirən həllədici içtimai-estetik amillərdən biri kimi ustad R.Rzanın bütün ədəbi yazı və qeydlərdindən qırmızı xətt kimi keçirdi. Tədqiqatda, təsadüfi deyil ki, aşağıdakı fikirlər iqtibas edilərək bizim nəzərimizə çatdırılır: "...Onların yaradıcılı-

ğı birinci növbədə məni yeni şeir problemi nöqtəyi-nəzərindən maraqlandırır. Bu şeirləri oxuyanda düşünürəm. Illərlə görüb yanından keçdiyim şeylər gözümüzdə yeni rənglərlə canlanır.

Bu şeirləri oxuyanda özümü daxilən əvvəl olduğundan artıq zənginleşmiş hiss edirəm. Bəzi detallar gözümüzde böyük, yeni məna kəsb edir, onlar məndə riqqət ya təəssüf, həsrət ya ümid dolu xatirələr odaydır... Məncə, həqiqi poeziyanın yolu budur. Həqiqi poeziya insanın mənəvi aləmini işqalandırır, yaşamağa, yaratmağa, duymağa, sevməyə, mübarizəyə yollar göstərir, bize qüvvət verir". Büyük və vətənəpərvər sənətkarın başqa və daha mühüm məqsəd və istəyini isə müəllif xüsusi olaraq qabardır; Rəsul Rza ədəbi gəncliyimizə arxa durmaq, onları haqsız ədəbi-siyasi hücumlardan qorumaqla həm də milli gələcəyimizi müdafiə edirdi..

Yaşar Qasımbəyli təkcə R.Rzanın yeni ədəbiyyat haqqındaki qeydləri və fikirləri ilə kifayətlənsəydi, bu məqalelər bəlkə də bu qədər elmi infor-masiya genişliyinə və obyektivliyinə malik olmazdı. Kitabda müəllif yeri göldikcə genç altıñıncıların üzək sözlərindən, etiraflarından da uğurla yararlanıb. Ustad şaire həsr olunmuş şeirlər isə həm çağdaş poeziyamızda R.Rza obrayı haqqında təsəvvürərimizi dərnəkdir, həm də yaradıcılıq əlaqələrinin ikinci qütbünü anlamağa, duymağa kömək edir. Ə.Kərimin, B.Vahabzadənin, M.Arazın, X.R.Ulutürkün, F.Qocanın, F.Sadiqin, V.Səmədoğlunun R.Rza şərəfine yazdığı ithaflar, səmimi mədhiyyə və mərsiyyələr bədii təfəkkür tariximizin iftixar oyanan və milli şan-şöhrətimizi yüksəldən səhifələridir...

Bugün ustad Rəsul Rza da, onun alovlu və vətənəpərvər şagirdləri, davamlıları - məşhur altıñıncıların böyük əksəriyyəti də əbədiyyətə qovuşub. Amma uzaq 60-70-80-ci illərdə yazılmış, təkcə ədəbi birliyimizi deyil, həm də milli birliyimizi və bütövlüyümüzü vəfə edən bu poetik neğmələr və yaştılar isə hələ də könülləri riqqətə gətirməkdədir.

Bir sözlə, Yaşar Qasımbəylinin "Rəsul Rza və ədəbi çağdaşları" kitabı böyük sənətkarın milli estetik keçmişimizlə, bugünümüzə və ədəbi gələcəyimizlə dərin-dən, qırılmaz tellərlə bağlı olduğunu bariz surətdə nümayış etdirən bir tədqiqat kimi müasir ədəbiyyatşunaslığımızın ciddi uğurları və sənballı nümunələri sırasında xüsusi çəkiyə malikdir.

Məhəmmədəli Mustafayev,  
filologiya elmləri doktoru,  
professor